

“Şuşa mədəniyyətinin inciləri”: Aşağı Gövhər Ağa məscidi

Mədəniyyət Nazirliyi tərəfindən
“Şuşa İli” münasibətilə həyata keçirilən
“Şuşa mədəniyyətinin inciləri” layihəsi
yeni təqdimatlarla davam edir. Layihənin
“Şuşanın memarlıq salnaməsi” bölməsi
üzrə növbəti təqdimat qala-şəhərimizin
Aşağı Gövhər Ağa məscidinə həsr olunub.



Aşağı Gövhər Ağa məscidi 1874–1875-ci illərdə İbrahimxəlil xanın qızı Gövhərağanın maddi vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Bu abidə xalq arasında Aşağı Gövhər Ağa məscidi kimi tanınıb.

1992-ci ilin mayında Şuşanın işğalı zamanı məscidin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnib.

Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra Aşağı Gövhər Ağa məscidində bərpa işləri həyata keçirilir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”